

**Azərbaycan Dövlət İqtisad  
Universitetinin rektoru  
cənab Ədalət Muradova**

**Hörmətli Ədalət müəllim!**

Ölkəmizin aparıcı ali tədris müəssisələrindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi təntənə ilə qeyd olunur. Bu gün rəhbərlik etdiyiniz bu təhsil ocağının həm də Qafqazın ən iri və iqtisad elmini dərindən öyrədən fundamental ali məktəblərindən biri olduğunu qürurla söyləyirik.

Dövlət İqtisad Universiteti sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı təhsil məbədidir. Təsadüfi deyil ki, ali təhsilli iqtisadçıların hazırlığına həssaslıqla yanaşan Ulu öndər Heydər Əliyev Unuversitetin 70 illik yubileyində şəxsən iştirak edərək, onun fəaliyyətinə yüksək qiymət vermişdi.

Dahi rəhbərin iqtisadi-sosial siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyiniz Universitetdə keçirilən islahatlara verdiyi qiymət bu sözlərində təsdiqini tapır: “Mən Azərbaycanın bütün ali məktəblərinin bu səviyyədə olmasını arzulayıram”.

Fəxrlə deyirik ki, əsas 1930-cu ildə qoyulmuş Dövlət İqtisad Universiteti yeni siyasi-iqtisadi formasiya dövründə dövrün tələblərinə uyğun mütərəqqi təhsil sisteminin tətbiqində böyük sıçrayışa nail olub. Artıq dünyada UNEC brendi ilə tanınan və yüksək reytinglərə irəliləyən bir təhsil müəssisəsi kimi nailiyyətləriniz bizi sevindirməyə bilməz.

Universitetin məzunlarının təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif hissələrində uğurla çalışması, eləcə də elm sahəsində qazanılan nailiyyətlər ölkəmizin yeni imicinin formalaşmasında, müasir gəncliyin idarəetmə potensialının möhkəmlənməsində misilsiz rol oynayır. Bu mənada UNEC hazırda dünyanın bir çox ölkəsindən yüzlərlə tələbə və magistrin yüksək keyfiyyətli təhsil almasında rol oynamaqla Azərbaycanın təhsil sisteminin nüfuzunun artmasına bir töhfə verməkdədir.

Bütün bunlar sıralarında Milli Elmlər Akademiyasının, Nyu York Elmlər Akademiyasının həqiqi üzvlərinin, dövlət mükafatı laureatlarının, əməkdar elm xadimlərinin yer aldığı mindən çox müəllim-mütəxəssis heyətinizin zəhməti sayəsində çatdığınız zirvədir və əminəm ki, gələcəkdə nailiyyətlər daha da möhkəmlənəcək, genişlənəcək.

## **Hörmətli Ədalət müəllim!**

Qeyd olunanlar sadalaya biləcəyim nailiyyətlərin bir qismidir. Elmi-praktiki potensialın formalaşdırılması ilə yanaşı, tələbələrin ədəbi-bədii yaradıcılıq imkanlarının əsl gənclik ruhuna uyğun inkişaf etdirilməsi həm də təlim-tərbiyə işində, yeni nəsə ruh, stimül verilməsində, onların hərtərəfli inkişafında İqtisad Universitetinin nümunəvi rolunun göstəricisidir. Nəsimi ili çərçivəsində yaradıcı tələbələrinizin Bakı metropoliteninin “İçərişəhər” stansiyasında keçirilən sərgisi Nəsimi yaradıcılığına özünəməxsus baxış və münasibətin ifadəsi idi və bunu rəhbəri olduğunuz ali təhsil ocağı ilə mümkün əməkdaşlığımızın, sadəcə, bir istiqaməti kimi qiymətləndirir və gələcəkdə yeni-yeni layihələrlə bu təcrübəni birlikdə genişləndirəcəyimizə əminəm. Bütün yenilikçi təşəbbüslərlə fəaliyyətiniz gələcəyə inam hissi yaradır və bu təhsil ocağının daha yüksək məqamlara çatacağına əminliyimi bir daha möhkəmləndirir.

Sizi və bütün kollektivinizi, həmçinin məzun və tələbələrinizi bir daha bu şanlı yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, kollektivinizə parlaq qələbələr, tələbə və məzunlarınıza yeni-yeni nailiyyətlər arzu edirəm.

Dərin hörmət və ehtiramla,

**Zaur Hüseynov**

**“Bakı Metropoliteni” QSC-nin sədri**